



GƏNCƏ DÖVLƏT UNIVERSİTETİ

(Foto)

2021/2022-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbul üzrə

ƏRİZƏ forması

TƏLİMAT

Təlimatı diqqətlə oxumağınız xahiş olunur.

SƏNƏDLƏRİN QƏBUL VAXTI:

Sənədlər hər cari il üzrə **01 sentyabr- 30 sentyabr** tarixlərində qəbul edilir. Ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan sənədləri aşağıda qeyd olunan e-mailə göndərməli və ya şəxsən aidiyyəti üzrə təqdim etməlidir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Bakalavriat/magistratura və doktorantura (əlavə sənədlər tələb oluna bilər) səviyyələrində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təhsil müəssisəsi rəhbərinin adına ərizə;
- elektron ərizə forması;
- əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıkları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
- ümumi sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
- təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
- MYİ (müvəqqəti yaşama icazəsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
- tərcümeyi-hal (CV);
- 3x4 ölçüdə 8 ədəd fotosəkil;
- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Qeyd: Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi yoxlanılır və müəyyən edilən tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Qeyd edək ki, Gəncə Dövlət Universitetində tədris azərbaycan və rus dillərində aparılır.

Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 7.3-cü bəndində müəyyən edilmiş sənədləri təqdim etməlidirlər:

7.3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR AŞAĞIDAKI ÜNVANA TƏQDİM EDİLMƏLİDİR:

Gəncə Dövlət Universiteti, Beynəlxalq əlaqələr şöbəsi,
Gəncə şəhəri, Heydər Əliyev prospekti 429, AZ 2000,
E-mail: info@gdu.edu.az ; ird@gsu.az

ƏRİZƏÇİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Adı, Ata adı, Soyadı (təmsil etdiyi ölkənin ümumvətəndaşlıq pasportunda ingilis dilində yazıldığı qaydada olmalıdır)

_____ (Adı) _____ (Ata adı) _____ (Soyadı)

Doğum tarixi (Gün/ Ay/il): _____

Elmi adı: Bakalavr Magistr Doktorant _____

Cinsi: Kişi Qadın

Yaşadığı ölkədəki qeydiyyat ünvanı:

Azərbaycandakı müvəqqəti qeydiyyat ünvanı:

Email: _____

(Daim istifadə olunan e-mail)

Əlaqə telefonu: _____

(Ölkə və şəhər kodunu daxil etməklə)

MYİ (Müvəqqəti yaşayış icazə) sənədinin seriyası və bitmə tarixi: _____

Əlavə əlaqə telefonu (yaxın qohumlarının): 1. _____ 2. _____

QEYD: Sənədləşmə haqqında yekun nəticəni e-mail vasitəsi ilə və ya şifahi şəkildə sizə məlumat veriləcəkdir. Daim istifadə etdiyiniz əlaqə telefon nömrəsi və e-mail ünvanınızı qeyd etməyinizi xahiş edirik.

Ailə vəziyyəti: _____

Vətəndaşlıq vəziyyəti: _____ Pasport nömrəsi: _____

Əvvəl təhsil aldığınız məktəb/ali təhsil müəssisəsinin adı və yerləşdiyi ölkə	Başlama və bitmə tarixləri	Yekunda aldığınız sənəd (Atestat, diplom və s.)	İxtisas (əgər sənədləşməyə uyğundursa)

QEYD: Gəncə Dövlət Universitetində tədris Azərbaycan və rus dillərində aparılır.

İXTİSASLAR (Bakalavr):

Xahiş edirik seçdiyiniz ixtisası işarələyin (*İstənilən təhsil səviyyəsi üzrə yalnız bir ixtisas seçilə bilər*):

- 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- 050102 Biologiya müəllimliyi
- 050103 Coğrafiya müəllimliyi
- 050105 Fizika müəllimliyi
- 050106 Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)
- 050107 İbtidai sinif müəllimliyi
- 050108 İnformatika müəllimliyi
- 050109 Kimya müəllimliyi
- 050110 Kimya və biologiya müəllimliyi
- 050112 Məktəbəqədər təhsil
- 050113 Musiqi müəllimliyi
- 050114 Riyaziyyat müəllimliyi
- 050115 Riyaziyyat və informatika müəllimliyi
- 050116 Tarix müəllimliyi
- 050117 Tarix və coğrafiya müəllimliyi
- 050118 Təhsildə sosial - psixoloji xidmət
- 050119 Təsviri incəsənət müəllimliyi
- 050120 Texnologiya müəllimliyi
- 050121 Xarici dil müəllimliyi (İngilis dili) (Az;Rus)
- 050121 Xarici dil müəllimliyi (Rus dili)
- 050121 Xarici dil müəllimliyi (Alman dili)
- 050121 Xarici dil müəllimliyi (Fransız dili)
- 050205 Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- 050211 Psixologiya
- 050214 Tarix
- 050215 Tərcümə (İngilis dili)
- 050402 Biznesin idarə edilməsi
- 050404 Dövlət və bələdiyyə idarəetməsi
- 050405 İqtisadiyyat
- 050406 Maliyyə
- 050407 Marketing
- 050408 Menecment
- 050409 Mühasibat
- 050501 Biologiya
- 050508 Kimya
- 050509 Kompüter elmləri
- 050606 Ekologiya mühəndisliyi
- 050805 Məşqçilik
- 050808 Sosial iş
- 050809 Turizm bələdçisi
- 050810 Turizm işinin təşkili

İXTİSASLAR(Magistratura):

Xahiş edirik seçdiyiniz ixtisası işarələyin (*İstənilən təhsil səviyyəsi üzrə yalnız bir ixtisas seçilə bilər*):

- 060101 Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
- 060103 Xarici dilin tədrisi metodikası və metodologiyası (Rus dili)
- 060103 Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili)
- 060103 Xarici dilin tədrisi metodikası və metodologiyası (Fransız dili)
- 060103 Xarici dilin tədrisi metodikası və metodologiyası (Alman dili)
- 060104 Fizika fənninin tədrisi metodikası və metodologiyası
- 060105 Riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası
- 060107 Texnologiya fənninin tədrisi metodikası və metodologiyası
- 060108 Musiqi fənninin tədrisi metodikası və metodologiyası
- 060110 Kimya fənninin tədrisi metodikası və metodologiyası
- 060111 Tarix fənninin tədrisi metodikası və metodologiyası
- 060112 Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
- 060114 Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası
- 060115 İbtidai sinifdə tədrisin metodika və metodologiyası
- 060117 Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası
- 060119 Pedaqogika nəzəriyyəsi və tarixi
- 060119 Sosial pedaqogika
- 060201 Azərbaycan ədəbiyyatı
- 060201 Azərbaycan dili
- 060201 Dilşünaslıq (İngilis dili)
- 060201 Dilşünaslıq (Müqayisəli dilçilik)
- 060206 Avropa və Amerikanın yeni və ən yeni tarixi
- 060206 Türk dünyası tarixi
- 060206 Azərbaycanın qədim və orta əsrlər tarixi
- 060206 Azərbaycanın yeni və ən yeni tarixi
- 060209 Pedaqoji psixologiya
- 060209 Uşaq və yaş psixologiyası
- 060402 İstehsal sferasında mühasibat uçotu və audit
- 060404 İqtisadiyyatın hüquqi tənzimlənməsi
- 060404 Turizm iqtisadiyyatı
- 060407 Menecment (sahələr üzrə)
- 060409 Biznesin təşkili və idarə edilməsi
- 060410 Dövlət qulluğunun təşkili və idarə edilməsi
- 060501 Riyazi analiz
- 060501 Diferensial tənliklər
- 060501 Hesablama riyaziyyatı
- 060501 Həndəsə
- 060501 Cəbr və topologiya
- 060503 Yarımkəçiricilər fizikası
- 060503 Yarımkəçirici cihazlar və mikroelektronika

- 060503 İstilik fizikası və molekulyar fizika
- 060504 Üzvi kimya
- 060504 Qeyri – üzvi kimya
- 060504 Analitik kimya
- 060504 Yüksək molekullu birləşmələr kimyası
- 060505 İnsan və heyvan fiziologiyası
- 060505 Ekoloji biologiya
- 060505 Botanika
- 060505 Bitki fiziologiyası
- 060505 Genetika
- 060505 Mikologiya
- 060505 Onurğalılar zoologiyası
- 060505 Biokimya
- 060509 İnformatika
- 060509 Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
- 060510 Ətraf mühitin mühafizə metodları və bərpası
- 060649 Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması
- 060649 Təbii ehtiyatların qorunması və təkrar emalı
- 060802 Fiziki tərbiyə nəzəriyyəsi və metodikası
- 060803 Otelçilik
- 060803 Beynəlxalq turizm və ölkəşünaslıq
- 060805 Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- 060805 Gənclərlə iş

ƏRİZƏÇİ BƏYANNAMƏSİ

- İmzam ilə təsdiq edirəm ki, qeyd olunan məlumatlar doğru və qərəzsizdir.
- İmzam ilə təsdiq edirəm ki, təqdim etdiyim sənəd və məlumatlarla əlaqədar hər hansı səhv aşkar edilərsə ərizənin qəbul olunmamasına etiraz etmirəm.

Azərbaycan Respublikası vətəndaşı deyiləm və Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün müraciət etməmişəm. İkili vətəndaşlıq halları aşkarlanarsa qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti öz üzərimə götürürəm:

- Bəli
- Xeyir

Ərizəçi imzası: _____

Tarix və yer _____

Gəncə Dövlət Universiteti tərəfindən (rəsmiləşmə üçün)

Sənədləşmənin yekunu:

- Qəbul olundu
- Qəbul olunmadı

Məsul şəxs:

(İmza) (Vəzifəsi, ad, soyad, ata adı)

Tarix: _____